

**KİVDF**  
www.kivdf.gov.az

Layihənin istiqaməti:  
"İctimai və dövlət maraqlarının müdafiəsi"

Vətəndaş təhsili və tərbiyəsi şəxsiyyətin baza mədəniyyətinin məzmununda xüsusi yer tutur. Şəxsiyyətə məxsus bir sıra mənəvi keyfiyyətlərin və hüquqi normaların formalasdırılması onların müasir tələblər səviyyəsində, dərinlənən və hərtərəfli aparılmışından çox asılıdır.

Vətəndaş tərbiyəsi nəzəriyəsinin əsərləri heç XIX əsrde alman pedaqoq G.Kerşensteiner tərəfindən işlənilmişdir. Lakin onun məhiyyəti və məzmunu ona bugünkü yanaşma, müasir baxışla ziddiyət teşkil edir. G.Kerşensteiner qeyd edirdi ki, vətəndaş tərbiyəsi əşərləri dövlət səsiz itətə alişdırmaqdan ibarətdir. Belə bir tərbiye isə xalq məktəbləri vasitəsilə həyata keçirilməlidir. Kerşensteiner xalq məktəblərinin quruluşu, oradakı işin məzmunu və yollarını da işleyib hazırlamışdır.

### VƏTƏNDAS TƏRBİYƏSİ VƏTƏNDAS TƏHSİLİ İLƏ SIX SURƏTDƏ BAĞLIÐIR

Vətəndaş tərbiyəsi problemi sonralar, xüsusun XIX əsrde rus pedaqogikasında da müəyyən yer almışdır. Rus edib və maarifçilərindən A.N.Radişev, N.Q.Çernișevski, N.A.Dobrolyubov, A.I.Gertsən və b. bu sahədə mühüm fikirlər söyləmiş, əsərlərində onun məqsəd və vəzifələrin göstərmişlər.

Azərbaycan mütefakkirlerinin, xüsusun XIX-XX əsr maarifçi-pedaqoqların əsərlərində də bu problem bu və digər aspektlərdə işlənilmiş, ona münasibet bildirilmişdir. Azərbaycan xalqının milli özünüdürk, özünütəsdiq və müasir mədəniyyət yiyələnməsi yolunda mübarizə aparan M.F.Axundzadə, insan şəxsiyyətini, mənəvi inkişafı, şəxsiyyətin formalasdırması, şəxsi ləyaqət hissəsinə malik olmağı insanın en mühüm mənəvi sərvəti olduğunu döñə - döñə qeyd edən A.Bakixanov, xalqın maariflənməsi yolunda xüsusi xidmətləri olan milli mətbuatımızın banisi H.Zerdabı ana dilimizdə ilk dərsliyin müəllifi, azərbaycanlı müəllimlərin hazırlanmasında məsilsiz xidmətləri olan A.O.Çernyayevski, milli musiqimizin banisi, ilk "Hesab məsələləri" dərsliyinin müəllifi Ü.Hacıbəyli, Azərbaycanda maarifin, məktəbin, təhsilin inkişafında evezsiz xidmətlər göstərən Qori Müellimlər Seminarının ilk məzunları F.Köçərli, S.Velibeyov, R.Əfəndiyev, N.Nərimanov, C.Məmmədquluzadə, M.Mahmudbəyov və onlarca başqaları, ana dilimizdə ilk məktəblərin yaradıcıları S.Ə.Sırvani, M.M.Nəvvab, M.T.Sidqi, M.i.Qasir və bu gün adlarını böyük hörmət və ehtiramla çəkdiyimiz yüzlərlə ziyalılarımız təkcə yazdıqları əsərlərində deyil, öxşəxsiyyətli ilə də əsl vətəndaşlıq mövqeyi nümayış etdirmiş, nesillər nümunə ola bilən şəxslər və şəxsiyyətlər olmuşlar. Bütün həyatımı vətənimizin tərəqqisində, xalqımıza, onu xoşbəxt geleciyinə həsr etmiş əsl vətəndaş və böyük şəxsiyyət, xalqımızın Ümummilli Lideri, Böyük Önder Heydər Əliyevin heyati və fealiyyəti bu gün gənc nəslin formalasdırmasında, eyni zamanda vətəndaşlıq tərbiyəsində ən gözəl nümunə və örnəkdir.

Vətəndaş tərbiyəsinin məqsədi insanda cəmiyyətin mənəvi ideyalarının və vətənə münasibet hissinin formalasdırılmasıdır.

Vətəndaş tərbiyəsi vətəndaş təhsili ilə six surətde bağlıdır. Bunlar bir-birinə təsir göstərməklə yanaşı, həm də biri digərinin neticəsi kimi de özünü göstərir. Lakin respublikamızda vətəndaşlıq tərbiyəsi haqqında professor Əjdər Ağayev, Hamlet İlyasov və digər bir sıra pedaqoqlar tərəfindən müəyyən tədqiqatlar aparılsı da, nədənse vətəndaş təhsili probleminə az toxunulmuşdur.

### BİR MƏQSƏD, ÜÇ İSTİQAMƏT

Təhsil geniş fenomendir. O, sistem kimi, dəyer kimi, pedaqoqi proses kimi, nəticə kimi və sosial-mənəvi inkişaf prosesi kimi bir sira

# Vətəndaş təhsili: problemlər, vəzifələr

## Bu yol ailədən, uşaq bağçasından, məktəbdən başlanğıc götürür

çoxaspektli funksiyaları yerine yetirir. Təhsil həm də vətənimizin gələcəyi üçün heç nə ilə müqayisə olunmayan yaxşı sermayedir. O, ne qədər məzmunlu, yaxşı, sağlam və müasir dövrün tələblərinə uyğun olarsa, vətənimizin gələcəyi də bir o qədər uğurlu olar. Respublikamızda təhsilin qarşısında duran əsas məqsəd göstərilən funksiyaları düzgün dəyişdirilmə bilmək və onları reallaşdırmaq baxımından demokratik əsaslar üzərində qurulmuş təhsil formalasdırmaqdan ibarətdir. Bu əsas "Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu"nda üç istiqamətdə təsbit olunmuşdur:

1) Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqlarına və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycanlılıq ideyallarına sadıq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

2) milli-mənəvi və ümumbaşarı deyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsleri və yenilikləri qıymətləndirməyi bacaran nəzəri və praktiki bili-

haqqında Azərbaycan Respublikasının Qanunu"nda göstərilədiyi kimi, dövlət cinsinden, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənsubiyyətindən, sağlamlıq imkanlarından asılı olmayıaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkililər yol verilməsinə təminat verir. Göründüyü kimi, dövlətimiz digər sahələrdə olduğu kimi, təhsil sahəsində de milliyyət, din, sosial mənsubiyyət, daxil olduğu sosial qrup və digər cəhətlərə görə vətəndaşlar arasında heç bir ayrı-seçkilik qoymur və bu sahədə hamının bərabərhüquqlu olduğunu qəbul edir. Bu da onu göstərir ki, vətəndaş təhsili eyni zamanda hər bir vətəndaşın qarşısında bir sıra vəzifələr qoyur və onların yerine yetirilmesi vətəndaşlardan tələb olunur. Bunlar, Respublikamızın Konstitusiyasına və qanunlarına emal etmək, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləmək, vətəne sədəqətli olmaq, öz vəzifələrini layiqince yerinə yetirməye məsuliyyət daşımaq, respublikamızın dövlət rəmzlərinə, bayrağına, gerbi və himnina hörmət etmək, vətəni müdafiə etmək və hərbi xidmət keçmək, tarix və mədəniyyət

tik cəmiyyət olur ki, o, kütlə, toplum formasından, fəal, yetkin insanların yaşadığı və fəaliyyət göstərdiyi cəmiyyətə keçir. Hüquqlar qorunur, qarşıda duran vəzifələr yüksək səviyyədə yerine yetirilir. Bu prosesdə millətin, xalqın təhsil səviyyəsi heç də az rol oynamır. "Təhsil millətin geleceyidir" - Ulu Önderin uzaqgörənlilikə söyleyişi bu fikir müasir dünyamızda inkişaf etmiş bir çox ölkələrin tərəqqisində təhsilin mühüm rol oynadığına bariz nümunə və sübutdur.

Mountaq yazdı: "Təhsil almış bir xalqı bir istiqamət yönəltmək asan, sürükləmək çətinidir, idare etmək asan, qul etmək qeyri-mümkündür".

Vətəndaş təhsilinin məzmununda şagirdlərə vətəndaşlığın mahiyyət və məzmunu haqqında biliklər aşılamaq və düzgün təsvəvürə formalasdırmaq vardır. Şagirdlərə dərklərdən istiqamət etmək lazımdır ki, "Vətəndaşlıq şəxsin siyasi və hüquqi cəhdətindən konkret dövlətə mənsubiyyətidir. Dövlət və onun hakimiyəti altında olan şəxs arasında qarşılıqlı münasibətdir. Dövlət vətəndaşlara hüquqlar verir, onu xaricdə müdafiə edir, öz himayəsinə götürür. Öz növbəsində vətəndaş dövlətin qanunlarına və digər göstərişlərinə sözsüz eməl edir və dövlət tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirir. Bu hüquq və vəzifələrin məcmusu vətəndaşların siyasi-hüquqi statusudur və bu status onu xarici vətəndaşlardan və vətəndaşlığı olmayan şəxslərdən fərqləndirir (Hüquq ensiklopedik lügəti).

Vətəndaş təhsili təfəkkürə əsaslanan təhsildir, bilavasitə təfəkkürün, məntiqi, tenqidə və yaradıcı təfəkkürün inkişafına yönələn təhsildir. Bu təhsil şagirdlərə əsl vətəndaşın necə, hansı keyfiyyətə və göstəricilərə malik olmasına öyrətməli və onlarda bu keyfiyyətləri aşılamalıdır. Məntiqi təfəkkürün inkişafına yönələn vətəndaş təhsili gənc nəsildə hadisə və proseslərinə arasında məntiqi əlaqəni görməyə, cəmiyyətdə baş verənərlərin səbəb və nəticə əlaqələrini bilməyə səbəb olduğundan məktəbdə aparılan təlim prosesinde bu cəhətə xüsusi diqqət yetirilməsi vacibdir. Yaradıcı təfəkkürün inkişafına səbəb ola biləcək məzmunda aparılan vətəndaş təhsili uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, onları inkişaf etdirmək məqsədi doğrudan təhsil prosesinde bu cəhətə xüsusi diqqət artırmalıdır. Bunların realaşdırılmasında məktəblerimizdə yaradıcı, novator, həmisi yaradıcılıq axarları arasında olan müəllimlərin tətbiq etdikləri interaktiv təlim metodları geniş imkanlara malidir. Belə dərslərdə şagirdlərin fəallıq göstərməsi onların gelecek həyatda da fəal, baş verən hadisə və proseslərə bigane qalmayan, üzərinə düşən vəzifələri yerinə yetirməye maraqlı olan, öz ölkəsinin hüquqi vətəndaşı olan şəxsiyyətlər formalasmasına zəmin və inam yaradır. Bütün bunlara hazırlı məktəbərimizdə tədris edilən ümumtəhsil fenləri müəyyən qəder imkan verə də, təklif edərkən, məsələ ümumtəhsil məktəblerimizdə "Vətəndaş təhsili" adlı yeni bir fənn tədris olunsun. Bu, şagirdlərin bir vətəndaş kimi formalasmasına daha yaxından kömək etmiş olardı. Vətəndaş təhsilinin mahiyyəti, məqsədi, vəzifələri və məzmunu olduğu kimi, onun nə ilə nəticələnməsi də vərdir. Fikrimizcə, onun əsas nəticəsi bundan ibarətdir ki, zamanından və kimliyindən asılı olmayaq, hər bir azərbaycanlı Ulu Önder H.Əliyevin "Mən həmisi fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyım" kələmini qırurla, fəxrə deyə bilsin və azərbaycanlı olduğundan fərəh duyun.

Müseyib İlyasov  
Pedaqogika üzrə elmlər doktoru,  
professor  
ADPU-nun kafedra müdürü.

Azərbaycan Respublikası Prezidenti  
yanında Kütləvi İnformasiya  
Vəsitiyərinin inkişafına Dövlət  
Dəstəyi Fondu maliyyəsi  
əsasında hazırlanıb.



lərə yiyələnən müasir təfəkkürlü və rəqabət qabiliyəti mütəxəssis-kadr hazırlamaq;

3) sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim arınlığını təmin etmək, təhsilələrə icimət həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Göründüyü kimi, vətəndaş yetişdirmək Azərbaycan təhsilinin prioritet məqsədlərindən biri kimi dünən də, bu gün də, gələcəkdə də təhsilimizin istiqamət götürdüyü strateji hədəflərindən. Deməli, gənc nəsle vətəndaş təhsili verilməlidir.

### VƏTƏNDAS TƏHSİLİ HƏR BİR ŞƏXSİN QARŞISINDA BİR SIRA VƏZİFƏLƏR QOYUR

Bəs vətəndaş təhsili nədir, onun mahiyyəti və məzmununa neler daxildir? Vətəndaş təhsili dövlətə sözsüz itətə alişdırmaqdır, şəxsi azadlığι məhdudlaşdırmaqdır, milli menşubiyyətin unutdurulması, milli dəyerin "əridilərək" yox olması, dini deyərlərdən uzaqlaşdırmaqdır deyildir. Vətəndaş təhsilinin məqsədi Azərbaycanlılıq ideyalarına sadıq, vətəna bağlılıq, vətənsevərlik ruhunda verilen təhsildir. Azərbaycan vətəndaşlığı formalasdırmağa istiqamətlenən təhsildir. Milli özünüdürk, kimliyini dərk etməye, onu inkişaf etdirməye yönələn təhsildir. Məktəble ailenin her birinin uşaqlara verməli olduğu təhsildir. Eyni zamanda Azərbaycanın tarixinə, milli ənənələrinə, soy-kök hörmət və ehtiramın tərbiye edilməsinə geniş imkan yaratmaqla, vətəndaş formalasdırmaq məqsədini həyata keçirən təhsildir. Hər bir Azərbaycan vətəndaşının təhsil alma hüququna dövlət təminati vardır. "Təhsil

abidələrini qorumaq, etraf mühiti qorumaq, Respublika Konstitusiyasına və qanunlarına ziidd vəzifələrin icrasına mecbur etməmək, Konstitusiya və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-iştifadə və vəzifələrin yerine yetirilməməsi zamanı məsuliyyət daşımaqdan ibarətdir. Bənlər həm də vətəndaş təhsilinin hər bir vətəndaşasına aşıldığı keyfiyyətlərin məzmun və mahiyyəti teşkil edir.

### VƏTƏNDAS TƏHSİLİ TƏFƏKKÜRƏ ƏSASLANAN TƏHSİLDİR

ABŞ-in 35-ci prezidenti Con Kennedy deymişdir: "Vətənin sənin üçün nə edə biləcəyini soruşma, vətənin üçün sən nə edə biləcəyini özündən soruş". Bəli, hər bir azərbaycanlı, Azərbaycan vətəndaşlığı özünü daim bəla bir suala cavab verməcən borclu hesab etməlidir ki, bir vətəndaş kimi Vətən üçün ne etmişəm? Və bənə özünən fəaliyyəti ilə cavab verməye çalışmalıdır. Vətəndaş təhsili vətəndaş şüurunun, hüquqi və mədəni davranışının normalarının, milli və ümumbaşarı mədəniyyətin, ölkəmizin nailiyyətləri haqqında bilişlərin formalasdırmasını özündə birləşdirən sistemli təhsildir. Vətənimizi tarixini, coğrafiyasını, iqtisadiyyatını, ədəbiyyatını, inqasənatını, bir sözə özünü öyrədən təhsildir. Məktəble ailenin her birinin uşaqlara verməli olduğu təhsildir.

Bu yol ailədən, uşaq bağcasından, məktəbdən başlanğıc götürür, getdiğə formalasdaraq dərinleşir, genişlənir. İstə aile, istərsə də məktəb təhsil və tərbiye prosesinin imkanlarından geniş istifadə etmək, bu istiqamətdə çox işlər görməlidirlər. Cəmiyyət o zamanı əsl demokra-